


# TERİXMAKLAR

---

Toploqquqı: Abdurrahman



XINJIANG HƏLK NƏXRIYATI

Məs'ul təhriri: Abdurahman Əbəy

### TEPIXMAKLAR

Xinjiang həlk nəxriyati nəxr kildi  
Xinjiang xinhua kitaphanisi tarkitidu  
Millətlər basma zawudida tizildi  
Xinjiang 7220 - zawudida besildi  
1980 - yil 10 - ay 1 - nəxri  
1981 - yil 2 - ay 1 - besilixi  
Kitap nomuri: M10098.381  
Bahasi: 0.17 yuən

## Mundərije

Tepixmaklar toqrisida.....	1
Tepixmaklar .....	14
Qəqəklik tepixmaklar .....	69
Tepixmaklärning jawabi.....	74
Qəqəklik tepixmaklarning jawabi .....	80

## TEPIXMAKLAR TOOIRISIDA

Tepixmaklar—həlk eoqız ədibiyatining bir türü.

Tepixmaklar xəkil jəhəttin kışka wə yioqinqaq bolup, ķurulux təripidin makal wə təmsillərgə yekinrak kelidu. Lekin məna tərəptin tamamən ohximaydu.

Tepixmak digən səzning əzidin məlumki: u “tepix”, “oylax”, “izləx” diməktur.

Tepixmaklarning kelip qikix tarhimu huddi eoqız ədibiyatining baxqa türlerigə ohxax nahayiti uzun bolup, həlk iqidə birkədər omumlaxlaşan.

Tepixmaklar makal-təmsillərgə ohxax nispi mukimlikka igə. U hər կaysi dəwrlərning alahidiligi əgixip ijadiy һalda beyip mangidu wə yengi-yengi məzmunlaroja igə bolidu. Omumi mənidin eytkanda, tepixmaklarning ijatqisi kəng əmgəkqi həlk ammisi. Bundin taxkiri həlk sən'ətqiliri (yaz-qoqilar, xairlar wə həwəskarlar)mu yengi xəy'ilərgə mas һalda kəpligən tepixmaklarni ijat kılqan wə xu arkılık tepixmaklar üzlüksiz beyiojan.

Biz կədimi kilassik Uyoqur xeriyitigə қarisak, bəzi xeirlarning muoqəmmə xəklidə (mənisi yoxurun, tepixmak xəklidə) yeziloqanlıqını uqritimiz. Bu hal tepixmaklar əzəldin həlkimizning ədibiy hayatida məwjuṭ ikənlığını ispatlaydu.

Tepixmaklarning ijtimai roli zor, qünki tepixmakta kixilər bir-birsining zehni қuwvitini sinaydu, өzlinining təpəkkür kılıx ihtidarını əstüridü, əkil-idrək wə pəm-parasitini yetildüridü. Қədimdin tartip həzirojıqə tepixmaklar əzinin bu əhmiyitini yokatğını yok. U azatlıktın keyinmu bəhtiyar əmgəkqi həlkimizning mədini turmuxida kəng orun elip kəlməkə.

Tepixmak toluk, mukəmməl asastiki yoxurunğan ohxitix boləlaqka, u kixilərdə kəng təsəwur pəyda kılıp, obrazlıq təpəkkur kılıx əbəliyitini əstüridü.

Tepixmaklar-balilar ədibiyatining muhim bir tərkiwi kismi.

Kəng əsmürlərning əkil-parasitini yetildürüp ilim-pənning yukarı pəllisigə qıqxı üqün, ilimpən'gə ait hərhil sawatlarnı okutuxtin taxkıri, tepixmaklarojumu əhmiyət berix zerür. Yax əsmürlər tepixmak haraktırılıq nərsilərgə bəkrək kızıkıdu, tepixmak eytixni wə tepixni yakturidü, qünki tepixmaklarning tili nahayiti rawan həm addi bolup, u obrazlıq həm muzikilik sizimqə igə, yəni jəlp kılıx küqi küqlük boləlan janlıq obraz (kəpiyilik halda) bolidü. Xunga adəttə tət-bəx yaxlıq balilarmu birər tepixmak anglixı bilən esidə қalduralaydu wə uning jawabını tepix üçün pikir yürgüzidü. Mundak digənlik tepixmaklar yaloquz balilaroqıla

has sən'ət türü digənlik əməs. Qong kixilər hətta keri boway-momaylarmu əzara tepixmak eytixni yahxi kəridü. Omumən tepixmaklar həlkning həyatida kəng orun elip kəlgənligi enik.

Tepixmaklar yənə janlıq obrazlar arkılık kixilərning ijtimai həyatka wə maddi dunyaoja boləlan muhəbbətin Küqəytidü. Gərqə uningdiki idiyə wə siyasi həhix həlk eoz ədibiyatining baxka türləridikidək roxən wə küqlük haraktır aloğan bolmisi, bilinər-bilinməs dərijidə səstimilik eks etidü. U əmgəkqi həlkning zehni-kuwwitining məhsuli boləlaqka, ularning idiyiwi haqxi məlum dərijidə singgən bolidü.

Tepixmaklarning ijtimai mənbə asasiyə қarıoqanda, tapmakqi boləlan təswiri obrazining arkisida mehnətkəx həlkning roxən həyatimu bolidü, xunglaxka tepixmaklarnımu ijtimai əhmiyətkə igə boləlan sən'ətnıng bir türü dəp karaxka həklikmiz.

### Tepixmaklarning məzmuni

Uyoqur həlk tepixmaklirining məzmuni makal-təmsillərgə ohxax kəng wə hər tərəplimə bolidü.

Omumən eytkanda ijtimai hadisilərin tartip təbiət dunyasi diki maddi nərsiləriqə, asman pələktin tartip yər zimin'giqə, dengiz-okyandın tartip, haywanat, kurut-ķongoz, jandarlaroqıqə, turmux lazımətlilikliridin tartip, yimək-iqmək buyumlarioqıqə, təbiət hadisiliridin tartip maddi wə məniwi

məwjudatlar wə ularning süpətlirigiqə....təripləy-  
du. Bu nərsilərdin tepixmak tüzgəndə uning əzигə  
has birər alahidə konkirit hususiyitigə asaslinidu  
wə xu asasta kixilərdə axu xəy'igə nisbətən təpək-  
kur pəyda kildi. Məsilən, "Bir əzi, ming kəzi" di-  
gən tepixmakta qəlwirning bir alahidiliyi kıyasən  
otturioja köyulojan. "Bexi yojan қapaktək, puti  
inqika sapaktək, üqiyi қosiojining texida, kulioji  
putining uqida" digən tepixmakta duttarning tüzi-  
lix xəkli məzmun kılinojan, jansız duttar adəmləx-  
türülgən wə bu arkılık kixilərning kəz aldida dut-  
tarning xəklini gəwdiləndürən. Buningdikiroxən  
ohxitixlar duttarning alahidiligə nahayiti mas-  
kelidu.

Uyoqur həlk tepixmaklırinin məzmuni keprək  
yükurki tepixmakçınidək jansız nərsilərni janlıq  
nərsilərgə təkliq kiliq usuli bilən yasildi. Buning-  
din baxka Uyoqur həlk tepixmaklıri nərsilərning  
taxki kərünüxicidiki məlum alahidiliginə kərsitix  
bilən billə uning tutqan ornini wə kelip qikixinimu  
kərsitudu; janlıq nərsilərni jansız nərsilərgə yaki  
jansız nərsilərni janlıq nərsilərgə aylandurup, kixi-  
lərdə güzəl obrazi tuyolu pəyda kildi. Məsilən,  
"Bir tüp dərəh, on ikki xah, ottuz yopurmak, bir  
yüzi қara, bir yüzü ak" digən tepixmakçı alaylı,  
buning jawabi bir yil, 12 ay, 30 kün, keqə wə kün-  
düz. Bu yerdə abistirakit təbiət hadisi kixilərning

kəz aldida konkirit wə hissi һalda gəwdiləndürüp  
berilgən.

Tepixmaklardiki obraz wə ohxitixlar kündilik  
turmux təjbibisidin elinidu. Məsilən, Yultuzning  
kiyapitini ipadiləx üçün uningoja kıyasən ok wə  
baxka mitaporini elix mümkün: "Sanduoqumda jik  
ok, ətisi կopsam birmu yok" (yultuz) wə baxkilar.

Dimək, Uyoqur həlk tepixmaklıri asasən, ohxi-  
tix wastisi arkılıq yasalojaqka, uning bəlgilirimi  
hər hil bolidu. Əger xəy'ilərning hər tərəplimilik  
hususiyətləri puhta igəllənmisə, tepixmaklarning  
mənasını tepix mümkün əməs.

Həlk tepixmaklırinin ijatqılıri turmuxka  
qongkur kirixi, ijtimali riyallikning bəlgilirini hər  
tərəplimə igəlləxkə mahir boluxi, təsəwur kiliq  
ihtidarini dawamlik əstürüxi kerək, xu qaoqdila  
tepixmaklarning məzmuni қuruk abistirakit bol-  
mastin, bəlki riyallikni tehimu qongkur əks ettü-  
rükə paydılık bolidu.

Tepixmakçı məwham nərsining hususiyiti  
ohxitiloqanda, imkan bar məzmun jəhəttin yekinrak  
boluxioja dikkət kiliq lazımlı, Uyoqur həlk tepixmak-  
lırida bu nuktiqimu alahidə etiwar berilgən. Məsi-  
lən, "Bir əygə kirsəm beli baqlaklıq bir kız oltu-  
ruptu" digən tepixmakta süpürgə kizoja ohxitilojan.  
Ətraplıq mulahizə kiloqanda gərqə kız süpürgigə  
təng bolmisimu, əmma ijabi tərəptin süpürgə bilən

kız otturısida logikilik məzmun baqlinix bar. Xunglaxka bu tepixmakka təmtiriməstin süpürgə dəp jawap berələymiz.

Jəmiyət tərəkkiyatıqə əgixip, insanlarning turmux xaraitimu əzgirip, ijtimalı mühitni tonux wə qüxinix təjribisi üzlüksiz əsüb baridu. Bu hal yengi-yengi tepixmaklarning pəyda boluxioja türkə bolidu. Buningdin bilix mümkinki, tepixmaklar məzmun jəhəttin ketip қalojan nərsə bolmastın, bəlki u dawamlik yengi məzmunlar oja igə bolup, üzlüksiz beyip baridu. Yengi dəwrde pəyda bolojan yengi xəy'ilər haman tepixmaklarda əz əksini tapidu. Məsilən, Radiyo, ayruilan, parahot, kombayın, elektir, maxina... katarlıklar yekinki dəwrning məhsuli boluxioja karimay, ular həlkə tepixmaklirida əz əksini tapdi. Məsilən:

Yultuzmikin dimənglar,  
Yırak əməs yultuzdək.

Yultuzlardək nur qaqsə,  
Keqə bolar kündüzdək.

(elektir qırak)

Gah üstəldə, gah tamda,  
Gah biləktə, gah yanda.  
Qekildəydu yekimlik,  
Kerəktur u hərkəqanda.

(Saət)

Buningdin kərükə boliduki, həlkimizning zehni կuwiti, məniwi baylikning yüksilişigə mas һalda tepixmaklarning məzmunumu yengilinip baridu.

### Həlkə tepixmaklirinin Bədii xəkli

Uyoqur həlkə tepixmakliri xəkil jəhəttin xeirlarıqə ohxixip ketidu yəni tepixmaklarning til kuru luxi, retimi wə bəzilirining kəpiyilirimu toluk bolux bilən, u janlıqlikka wə obrazqanlıkkı igə. Omumən uningda ədibiyatning amilliri hazırlanıqə bolidu. Tepixmaklar ohxitix, selixturux, mitapora, mu balıqə ohxax bədii wastilərgə kəprək tayinidu wə bu arkılıq ipadiliməkqi bolojan maddining tüp mahiyitini yaki pəkət birlə nuktisini kərsitip, xu asasta kixilərni oylanduridu. Dimək, tepixmaklar bədii xəkil jəhəttin xəy'ilərning haslioji wə omumluqioja asaslinidu. Haslik bilən omumluk arisidiki dialiktikilik munasiwət bədii usul bilən tepixmaklarda əz əksini tapidu. Məsilən:

Kiqik qeojida tət putluk,  
Qong bolojanda ikki putluk,  
Kəriojanda üq putluk,  
Tepinglarqu, bu nimə?

Bu tepixmak adəmlerning tuojulux, qong bolux wə kerixtin ibarət üq məzgildiki adəmlərgila mas kelidiojan haslikni ipadiləx arkilik adəmdin ibarət bir pütün omumlukni kərsətkən, yənə bir tərəptin adəmlər pis'holugiyəsidə bolidiojan tuojulux, qong bolux, kerix baxka jandarlar üçünmu omumi ənuniyəttur.

Uyoqur həlk tepixmakliri bədii tüzülüx jəhəttin təswiri sürətlən'gən obrazlardın ibarət. Hərbir tepixmak bu kim? U nimə? digən yoxurun soallarıja jawap xəklidə tüzülidü. Tepixmaklar oja berilgən jawap, obrazlar arkilik ipadə kilinidü. Tepixmaklarning asasiy obrazi—ohxitixin ibarət bolidü. Məsilən:

Pakar-pakar boyi bar,  
Kəwət-kəwət toni bar.

Bu tepixmakta piyazning obrazi “pakar-pakar boyi”, “kəwət-kəwət toni” digən ohxitix bilən ipadılən’gən. “Texi tondək, iqi undək”, “Texi sirlaqlıq, iqi mihlaklıq” digən’gə ohxax tepixmaklarmu muxu hil hususiyətkə igə.

Yənə bəzi tepixmaklarda xəy'ilərning taxçı təswiri asas kiliñmastın, uning haliti yaki hərkəti asas bolidü.

Məsilən:

Uzun kətkən bir kimir,  
Tünglügi mijir-mijir,

Ayiojida gül eqilur

Bexi xortanglıq idir (karız)

“Kəmsəm kəməlməs, təpsəm təwriməs, mangsam mangidu, tursam turidu” sayə wə baxkilar.

Həlk tepixmaklirida təswirlən’gən asasiy obekiti ikki nərsidin ibarət. Uning biri adəm wə nərsilər bolup, yənə bir hili təbii wə ijtimal hədisilər, əmma hədisilər tooprılıq eytilojan tepixmaklar oja əkriojanda adəm wə nərsilər tooprılıq eytilojan tepixmaklar kəprək uqraydu. Mehənətkəx həlk ammisı əzinin yüksək bədii maharitigə yəlinip tepixmak xəkli bilən nuroqunliojan jansız maddilarnı janlıq maddilər oja, angsız nərsilərni anglik nərsilərgə ohxitidü. Kiskisi, jansız obrazlarnı janlıq obraz dərijisigə kətirip, kixilərdə roxən bədii təsəwur pəyda kiliđü, lekin tepixmaklarda ədibiyatning baxka türlijigə ohxax roxən tipik obraz yaritix tələp kiliñmaydu, mundak kiliñmu mümkün əməs.

Kündilik turmuximizda bizgə yolukidiojan xəy'ilərning iqki wə taxçı hususiyətləri hər hil bol-oqaqka, tepixmaklarda təswirləx kəp hillikka igə bolidü, yənə bir tərəptin hər bir kixinin bəlgilik xəy'inin hususiyəti həkkidiki mullahızisimu birdək bolmaydu.

Məlum bir kixi bir xəy'inin sırtkı kərünüxigə karap tepixmak eytsa, yənə bir kixi xu xəy'inin

ħaliti yaki hərkitigə қarap tepixmak tüzüxi mümkin. Xu səwəptin tepixmaklar həmixin hər hil waryantioja igə bolidu, məsilən,

- 1- waryant: Texi sirlaoqlik, iqi mihlaklik.
- 2- " " : Kiqikkinə sanduqqa, iqidə jik tütgündə.
- 3- " " : Kiqikkinə dumbulak, iqidə tola kumbulak (anar).

1- waryant: Bir əygə kirsəm jikkine tuhum turuptu.

- 2- waryant: Yar boyida қatar қozuk.
- 3-.....: 32 aqinə, bir kimirdə yaxaydu, ixka qüxsə yandixip billə kürəx baxlaydu. (qix).

1- Waryant: Əzi bir oqeriq, tili ming oqeriq.  
2- " " əzi oruk, uqi yoruk, muzda yüg-rəydu,  
3- " " puti yok mangidu, tili yok sezləydu,

4- " " kiqikkinə sapinim, bəx at uni tartidu, appak yərgə rət bilən, rənglik uruk salidu? (kələm)

Uyoqur həlk tepixmaklirining bədii tüzülücidə mukim birlikkə kəlgən əlqəm yok, lekin kəp əsirlərdin beri jəmiyat tərəkkiyatioja əgixip, tepixmaklarning xəklimi addiliktin murəkkəplikkə, kopal-

liktin güzəllikkə қarap rawajlinip mangdi. Muxu asasta kəp tepixmaklar xeiriyyət tüsiga kirdi. Bolupmu hazırkı zaman tepixmaklirining retimi, curak, kəpiyiliri xeiroja ohxax tüzülüp, bədii ahəng wə ahəngdarlıkkə igə bolmacta.

Yənə bəzi tepixmaklar barkı, ular hikayə kılıx xəkli bilən tüzülgən bolup, uni qəqəklik tepixmaklar dəp ataxka bolidu. Mundak tepixmaklardiki pikir bir kədər murəkkəprək bolup, bəzilirini ke-pünqə matimatika usuli bilən hisaplap tepix tələp kılınidu. Bu hildiki tepixmaklar kixilərning obrazlıq təpəkkur kılıx қabiliyyitini əstürüpla қalmastın, bəlkisi logikilik təpəkkur kılıx iqtidarını əstürükimə yardəm beridu. Məsilən:

Burunki bir zamanda,  
Yirak bir bayawanda,  
Jirən қaxka bir atka  
Bir ər, bir kiz miniptu.  
Bu kim? — dəp sorisa  
Mundak jawap beriptu:  
Jenimning jananisi,  
yürigimning səkparisi,  
bu adəmning anisi, mening anamning keyna-nisi.

Keni oylap bekinglər,  
bular қandak tukkan?  
Yaki:

Toho - toxkan 48, putliri yüz səkkiz,  
Tohu қанqə? Toxkan қанqə?

Hisaplaх haraktiridiki bundak tepixmaklar  
hazırkı dəwrimizdə kəpləp ijat kılınmakta.

Uyoqur həlk tepixmaklırinin bədii tüzülüxidə baxka həlkərning tepixmaklırioja ohximaydiojan yənə bir alahidilik bar, yəni Uyoqur həlkining bəzi tepixmakları Uyoqur tili wə hərplirinining ezigə has fontikilik alahidiligigə қarap tüzülgən, bundak tepixmaklarning baxka til sestimisidiki həlkərgə nisbətən eytkanda tepixmaklık hususiyiti bolmaydu. Məsilən:

“Sən” də birlə  
“Mən” də birlə  
Izdisəm “aləm” də yok.  
“Xam” oja berip üqniaptim,  
“Misir” oja kəlsəm birimu yok.

Bu tepixmak Uyoqur kona yeziqidiki qekit (.) bolup, pəkət xu yezikning alahidiligigə asaslinip tüzülgən.

Yənə:

Ol nimədur adəmgə  
Kixi-yaz lazım imix,  
Bexi birdur, beli altə,  
Kuyruqi tet yüz imix.

Bu tepixmakning jawabi ot (lot) bolup, kona əbjət hisawi boyiqə “1” — birgə təng, “o” — altıgə

təng, “T” — tət yüzgə təng. Bu jawapni pəkət kona əbjət hisawidin həwiri bar kixilərlə tapalaydu.

Yukurkilardin kərükə boliduki, Uyoqur həlk tepixmaklırinin bədii xəkli hilmu-hil bolup, u janlıq bədii təsirləndürük küqigə igə, xunga u həlk eoız ədibiyatining ayrılması bir bələgi boluxka munasip.

Maksim Gorki: “Əzənglarning həlk ədibiyatını toplanglar wə ügininglar” dəp təkitligən idi. Xunglaхka həlk eoız ədibiyatını üginix həmdə yax əwlatlarning əkli jəhəttin yetilixicə azdur-kəptur yardımərrix məksididə, dəsləpkı kədəmdə toplanoğan həlk tepixmaklırini hərp tərtiwi boyiqə rətləp qıktı. Bu toplamoğa 500 din keprək Uyoqur həlk tepixmaklıri kirgüzüldi. Mundin keyin tehimu toluklinixi üçün kitaphanlarning yardımə kılıxını ümit kılımən.

Toplioquqidin

## TEPIXMAKLAR

A

1. Aojzi bir, կյуruoqi ikkidur,  
Səkrəp qüxsingiz ohxaxla qongkur?
2. Ak kigiz, appak kigiz.  
Ləyləp yürər üstüngdə,  
Put - koli yok, jeni yok,  
Eytinglarqu bu nimə?
3. Appak dooqulak bədini,  
Zəp qiraylıq qapini,  
Bexida ak կapquoqi,  
Dümbisidə tutkuqi;  
Bugün iqşə kaynak qay  
Saklar bir kün sowutmay?
4. Ak kemə, appak kemə,  
Suda üzər bu kemə.  
Serik tumxuk, kəng tapan,  
Eytinglarqu bu nimə?
5. Anga birdin karisingiz: Appak bipayan,  
Səp salsingiz uzun kətkən bir dərya akkan;  
Biraq unda kerünməydu կatniojan keyik,

6. Su iqidə hərgizmu üzməydu belik?  
Kara mehman oynaydu,  
Tumxuoğıda gül qekip  
Un qıkarmay sayraydu?
7. Aylinidu - aylinidu ez okida,  
Aylanojini sezilməydu hıq wakitta?
8. Anisi təwən, balisi üstün?
9. Ala qapan kiyiwalojan  
Uzun կuyruk baturum.  
“To - ko - tok - yapirim” dəp  
Yərni təxkən baturum?
10. Aojzida iman bar.  
Kəsiqida ilan bar?
11. Ak etim asmandın qüxər  
Ot - qepni yiməs,  
Ot - qep uni yər?
12. Anisi bir, balisi ming?
13. Ax iqməydu müxügüm,  
Su iqməydu müxügüm,  
Tawa - durdun üstide  
Yoroqlaydu müxügüm?
14. Ax, axning iqidə tax,  
Taxning iqidə yənə ax?
15. Ahximi kelər lək - lək,  
Ətisi ketər sək - sək?
16. Asmanoja tayaq atsam,

- Yərgə kan qaqraydu?
17. Appak yumulak bir kora,  
Iqidə ikki hil dora?
  18. Ayioqi yok yüridu,  
Əzi yiraktın kelidu.  
Aqzi yok səzləydu  
Sanga salam beridu?
  19. Ak sanduojum eqildi,  
Iqidin yipək xexildi?
  20. Asmanda uqup yürgən altə torojay,  
Əmürwayət kektə konar, yərgə konmay?
  21. Anisi əgri - tokay,  
Balisi kıl yoroqa?
  22. Anisi uzunioqa yatidu,  
Balisi toqrisioqa?
  23. Anisi teq turidu,  
Balisi yumulaydu.
  24. Altun münggüzlük tikiqək  
Ayda su iqər,  
Kümük münggüzlük tikiqək  
Kündə su iqər?
  25. Ak yerdə kazan kaynaydu?
  26. Ak yerdə bala yaqəq?
  27. Ak etim asmanoqa bakar?
  28. Akisi ukisini koołlap yetəlməydu?
  29. Aqzidin iqidu, burnidin qikiridu?
  30. Aqzida nəqqə yüz qixi,

- Birini ikki kilmak ixi?
31. Aqa, aqining üstidə қaqa,  
Қaqining üstidə qapqa.  
Qapqining üstidə һам - һам,  
Һам - һamning üstidə mix - mix.  
Mix - mixning üstidə lip - lip,  
Lip - lipning üstidə xiwak.  
Xiwakning üstidə kiyak,  
Kiyakning üstidə qəqək,  
Eytinglarqu u nimə?
  32. Ayioqi yok yüridu,  
Silik - silik külüdu?
  33. Ajayip bir janwar bar  
Tola əydin tepilar,  
Tepip қoysa oqikirap,  
Ikki puti piqirap;  
Yekin kilar yirakni,  
Bilməs aqrik - silakni,  
Bir adəmgə bap nimə  
Tepinglarqu u nimə?
  34. Anisi xaldır xap,  
Balisi xildir xiker?
  35. Anisidin balisi yügrük?
  36. Aldi yamoqur,  
Keyni kar?
  37. Altun қoxkar münggüzi,  
Buşa - maral terisi?

38. Aojzi bar,  
Jeni yok.  
Kuyruozi bar,  
Yungi yok.  
Yügiridu ak kəołeždə  
Kaldurup kara iz,  
Kox tilidin  
Təkülüdu sez.
39. Ak yərgə kara purqak qeqiptu?  
40. Ak dastihan seliwidim,  
Aləm iqı akardı?  
41. Ak təgəmning boynı uzun?  
42. Asmanoja qıkṣa yallidə,  
Yərgə qüxər takkide?  
43. Atsam qalma asmanoja,  
Kızıl məldür teküldi?  
44. Asmandiki bir top oqazdin birsi soraptu:  
— Əssalamuələykum, yüz oqaz, nəgə ketip  
barisilər?  
Menimu elip kətsənglar?  
Olažlar xundak jawap beriptu:  
— Biz yüz əməs, bizgə bızdək koxulsa,  
Uningoja uningmu yerimidək koxulsa,  
Uningoja yənə uning yerimidək koxulsa,  
Andin sən koxulsang yüz bolımız,  
Zadi biz ənqə, tapkıne?  
Elip ketimiz.

- Əsli oqaz ənqə?  
45. Astimu taoj, üstimu taoj  
Otturisi məhməl edir?  
46. Ahximi kelər əgligim,  
Kündüzi ketər ləlligim?  
47. Ahximi ketər, etisi kelər?  
48. Atisi yatar tooqra,  
Apisi yoroqa,  
Kizi usulqi,  
Oqlı oyunqi?  
49. Atka minməs,  
Yayak yürməs,  
Burni bir,  
Kulioqi kir?  
50. Attin igiz,  
Ittin pəs?  
51. Atangning sanggul - sunggul,  
Anangning eqilip - yepilip turidu?  
52. Ala - kara kiyin'gən,  
Beqir kərsə yügürgən?  
53. Anisi xük turidu,  
Balliri qawak qalidu?
- B
54. Bakka kirdim, qıçay disəm xora yok,  
Gülni üzdüm, üzgən yərning izi yok?

55. Baojda bolayman,  
 Soda solayman  
 Keldə kulayman?  
 56. Bayning balisi tülkə tumakqan?  
 57. Barmu - yokmu, uni enik kerməysən,  
 U yok yerdə əmür surməysən?  
 58. Baksam - baksam münggüz qıkmayıdu?  
 59. Balisi anisini uridu?  
 60. Bəx bəxi, yüz tirnioji, bəxi berip, təti  
       yanmioji?  
 61. Bəxi birgə beriptu,  
 Ikkisi su keqiptu.  
 Üqi karap turuptu,  
 Keyin billə yeniptu?  
 62. Bir kurut bar bək ajiz,  
 Amma ixlər tixip.  
 Yalmap yütüp oqazangni  
 Berər yipək qıkırıp?  
 63. Boway kəldi paltisiz,  
 Kewrük saldı tahtisiz?  
 64. Bək kiygəndə uhliojan,  
 Bəksiz bolsa ixligən?  
 65. Bu giləm, bu bir giləm,  
 Kəkəy disəm eojar giləm.  
 66. Bu terək zilwa terək,  
 Adəm anga qıqmas kerək.  
 Bu terəkkə qıkixka

- Qümilidək adəm kerək?  
 67. Buča boyunluk, qiwın kanatlıq,  
 Teping u nimə təgə ayaqlıq?  
 68. Bulbuldin yoqan,  
 Temür ustihan.  
 Iqidə üqlə  
 Yürigi turoqan.  
 Burapla қoysang  
 Xoh sayrap turoqan?  
 69. Bugün tursa kəkürüp,  
 Ətə turar saqirip.  
 Təmi uning nawattək,  
 Қalar aqzingda erip?  
 70. Bexi yoqan қapaktək,  
 Puti inqikə sapaktək.  
 Üqiyi қosiojining texida,  
 Қulioqi putining uqida?  
 71. Bili baojlaqlik,  
 Tülkə tumaklıq?  
 72. Belik sırtlıq, ikki baqrılıq,  
 Altə puti bar, əxkə münggülük?  
 73. Bilim - bilim bilimat, beli sunuk toruk at,  
 Takka qıksa teylimas, muzda mangsa oyul-  
       mas?  
 74. Bexidin başkan, kindigidin aşkan?  
 75. Beriximda hıqnımə yok,  
 Yeniximda lipmu - lip.

Əgixidu mən bilən,

Ketərgin dəp yelinip?

76. Bir anidin yüz bala, yüzilisi boz bala?

77. Bir dərəhtə on ikki xah,

Hər xahta ottuz yopurmak,

Yopurmaklarning bir təripi kara, bir təripi  
ak?

78. Bir nərsəm bar, jeni bar, igiz uqmas,  
Mangojan qaoğda putliri yərgə təgməs,  
Yər bilən asmanoğıqə ot yansimu,  
Timakqılık hıqbır yeri otta keyməs?

79. Bir ķuxum bar dan yiməydu,  
Qaynap bərsəm nan yiməydu?

80. Bir piyalida ikki hil rəng,  
Otni kərsə katidu dəng?

81. Bir at kerdüm jeni yok,  
Tomurida kəni yok?  
Kəp bilidə kuyruqi,  
Kulioji həm bexi yok.  
Kuqiojidə bu atning,  
Bowak yatar buduruk.

82. Burnida bar yingnisi,  
Yüzidə bar tügmisi.  
Təgsə yingnə tügmigə  
Kəzip ketər nəoymisi?

83. Bir padixa bar ikən, tət kezi bar,  
Hər kezige karaydiojan tət wəzir bar.

Tət komandan axik ikən tət kizioja,

Ottuz altə nəwkərliri jənggə təyyar?

84. Bir ķuxum bar, bu əyni makan ətkən,  
Kız - oğullar uning üçün hizmet ətkən.  
Kolioja kələm almay hət yazidu,  
Kelip turar türük hərp hər bir qəttin?

85. Bir əydə yigirmila adəm turar,  
Həmmisidin ipar əməs, zəhər qikar,  
Kimki uni dost tutuxni adət kilsa.  
Haman bir kün bir balaoja uqrıtar?

86. Birininq bir oqlı, bir kizi bar,  
Bilidu ikkisini dunya yüzü.  
Yoklaydu oqlı künni, kizi tünni,  
Yürgəndə bilinməydu başkan izi.

87. Bir yaqaqta kırık putak,  
Kırık putakta kırık uga.  
Kırık ugida kırık tuhum,  
Pixkanda serik bolar?

88. Bir top adəm karaydu,  
Mangmay turar yepixip.  
Bilsəngmu sən ularnı  
Jawap bərməs tonuxup?

89. Bir sandukta kamalojan sansız janwar,  
Hər birining bexida ohxax məng bar.  
Sürkəp қoysa yan tərəpkə bexini,  
“Wazzida” kip u janıwar ot bop yanar?

90. Bir nərsəm bar sanduk ohxax turar əzi,

- Adəmlergə anglinidu eytən səzi.  
 Tawuxi enik bolup qıkkən bilən,  
 Kərünməydu bax - ayioji, ikki kəzi?
91. Bir қuxum bar қeni yok,  
 Қanitining sani yok.  
 Adəm bilən sezlixər,  
 Əkli baru, jeni yok?
92. Bir nərsə bar marjan ohxax dəgilək,  
 Yok uningda put - əkol, burun yaki səngək.  
 Lekin jinsi tərəptin u mitaloja kiridu.  
 Əltürməstin yisingiz dərhal bihux kılıdu?
93. Bir buğam bar, bukılarning palwini,  
 Sərəp mangar kırık - əllik harwini.  
 Siqar anga bir xəhərning adimi,  
 Tepinglarqu, қandak nərsə u қeni?
94. Bir bərgidə bolidu  
 San - sanaksız miwisi.  
 Yisəng xunqə ləzzətlik,  
 Tilni yarar xırñısı?
95. Bilip alsang huyini,  
 Mulayimrak қozidin.  
 Nəgə disəng qapıdu,  
 Ayrilmastin putundin?
96. Bir atisi, bir anisi,  
 Nəqqə minglap balisi?
97. Bir tal aqamqam bar, yiojsam-yiojsam tügi-məs?

98. Bir dawanni qolak seojiz'han əgiydu?
99. Bir top қuxqaq keliptu,  
 Qioj üstigə konuptu.  
 Birdin konsa exip қaptu bir қuxqaq,  
 Ikkidin konsa exip қaptu bir tal qioj.  
 Қuxqaq қanqə? Qioj қanqə?
100. Bir dəwidə yəttə təxük?
101. Bir əygə kirsəm, bulungda  
 akwax momay olturidu?
102. Bir əygə kirsəm,  
 Karisammu қaraydu, karimisammu қaraydu?
103. Bir karisam müxüktək, sinqlisam muxtum-dək,  
 Təmür tikən tonni kiyip, emiləp yüksən kixidək?
104. Bir kazandin bəx қaskan manta qikiptu,  
 Bəx jozida bəxtin olturojan kixilərgə bəxtin tegiptu,  
 Adəm қanqə, manta қanqə?
105. Bir gümbəzning iqidə ming gümbəz?
106. Ping-ping kilar baturum,-  
 Ging-ging kilar baturum.  
 Xapılık xərigə berip,  
 Xehit boローン baturum?
107. Biri qeqip,  
 Biri iqsə,  
 Biri esər?

108. Biz, biz, biz iduk,  
 Biz on ikki kız iduk,  
 Bir gümbəzgə yiojıldıku,  
 Tang aldida taralduk?
109. Biz muxundak kəp iduk,  
 Ottuz ikki dost iduk,  
 Ikki takka tizilduk,  
 Bir birləp üzüldük?
110. Bir dostum bar dəgilək,  
 Əzi qakkan yügürək,  
 Billə oynap yügürüp,  
 Mən hərimən tərləp.  
 Lekin dostum harmaydu,  
 Zadi aram almaydu?
111. Biri turar u qəttə,  
 Biri turar bu qəttə,  
 Awaz qiksa kəyərdə  
 Anglap turar dikkəttə?
112. Bir bexida nəyzisi,  
 Bir bexida doppisi.  
 Iz qüxərsə nəyzisi,  
 Əqürüp mangar doppisi?
113. Bir kara aqamqam bar, bu taoğdin u takka  
 yetidü?
114. Bir anidin jik bala, həmmisi kızıl ala?
115. Bir kazahunum bar, səpər kilsa kəynidin  
 təswi tartidü?
116. Bir exigim bar, min'gili bolmayıdu?
117. Bir kap, kap iqidə un, un iqidə tüwrük?
118. Bir moziyim bar, boyunqiojini sərəp yürüdü?
119. Bir eygə kirsəm, taz kız olturidu?
120. Bir həküzüm bar yalmaydu,  
 Dümbisidin purkisa kosiojida қalmayıdu?
121. Bir rəna, on ikki dana, ottuz ana, yigirmə tət  
 pana?
122. Bir sariyim bar, iqidə likkide baywətqilər  
 tiziqlik?
123. Bir terəkning bexida bəx xah,  
 Hər xahning uqida bardin tuhum?
124. "Bir" diwidim ikki taoł uruxti,  
 "Ikki" diwidim yirak turuxti?
125. Bexi taoğak,  
 Kuyluqı oοğak?
126. Bir top dərəh, dərəh üstidə bir məydan,  
 Məydan iqidə sansız ey, eyning hər birsidə  
 Birdin adəm?
127. Bir təhsigə koyuloğan,  
 Ikki danə petirnan.  
 Birsidin ot qikidu,  
 Birsidin soğ taməğan?
128. Bir nərsəm bar bilmigənni bilgüzidu,  
 Iqini eqip bakşang külgüzidu?
129. Bir tal yipta bar kara tüğmiqak,  
 Tutsang tüğmini yanidu qırak?

130. Bir ajayip kux həmmigə tonux,  
Hajət əməstur dərəhkə konux?
131. Bexi baru qeqi yok, kəzi baru ķexi yok,  
Tez mangidu puti yok, su bolsila ķarni tok?
132. Bir bərgidə bolidu  
San-sanaksız miwisi,  
Yisəng xunqə ləzzətlik,  
Tilni yarar xirnisi?
133. Bir parqisi sol yakta,  
Bir parqisi ong yakta,  
Bir - birsini kərəlməy,  
Otüp ketər xundakla?
134. Bir ajayip əlqi bar,  
Putsiz mengip kelidu.  
Kuliojıja səzüngni—  
—Disəng elip ketidu?

## D

135. Dadisi kətirəm, anisi yoroqa,  
Ooqli oyunqi, kizi қoxakqi?
136. Dawan-qokkə üstigə  
Nurluk yultuz konuptu.  
Jut-xiwirojan, soojaktin  
Korkmay məzmut turuptu.
137. Dadisi əgri-donay, balisi xirin - xekər,  
Ooqli һaramzadə, kizi xirinzadə?

138. Dərəh bexidin taxlisa sunmas,  
Kəwrük üstdin taxlisa sunar?
139. Dunyada bir yügrük bar, birlə kəzi parliojan,  
Minglap kixi, sansız yükni arkisioja baoqlı-  
ojan?
140. Düpür-düpür at kəldi,  
Qikip қarang, bəg kəldi,  
Kəynidin üq-tət kixi  
Konak terip ep kəldi?
141. Dunyada nimə կattik?
142. Dunyada nimə yügrük?
143. Dunyada bar bir nərsə,  
Kimmət əzi altundin.  
Otüp kətsə kəlməydu,  
Artka yenip kaytidin?
144. Düp-deglək bir kuta,  
Otka salsam muz tuta?
145. Dümbisi aldida, қosiojı kəynidə?
146. Dengizi bar, süyi yok,  
Xəhəri bar, adimi yok?

## E

147. Etiwəttim xotidin,  
Esilwaldim putidin?
148. Igiz boyluk akam,  
Tülkə tumak kiyiptu?

149. Igiz munar,  
Kalte munar,  
Lalə qeqigi,  
Sidəp munqiozi?

150. Igiz munare  
Tegi kanarə?

151. Igiz eəgzidə giləm қaksam,  
Topisi Turpanoja yətti!

152. Erik, erik iqidə su,  
Su iqidə ilan,  
Ilan aqızida ot?

153. Ikki bexi yalmaydu,  
Kerip aqızini aqidu.  
Aqzıqa qükən nərsilər  
Əzidin-ezi қaqıdu?

154. Eqilmiojan sanduktin  
Piqilmiojan tawuz qıktı?

155. Igiz gümbez, hemme uningdin pəs,  
Ikki yopurmiozi, yüzmingle qeqigi?

156. Igiz-igiz kəxi,  
Sundi tügmən texi.  
Kariojan kixining  
Akıdu yexi?

## G

157. Gah üstəldə, gah tamda,

Gah biləktə, gah yanda.  
Qikildaydu yekimlik,  
Kerək u hər қaqanda  
158. Gül tegidə — kelenggüdə nahxiqi,  
Səhər turup tingxap kərsəng  
Hox yakıdu nahxisi?

159. Giləmning rənggi ohxax tonliri bar,  
Bəkmü həywət, korkunuxluq ünliri bar.  
Uzun burut, nəpis kuyruk, kışka kulak,  
Jandaroja həwp salidiojan bir yeri bar?

160. Gül arisida ajayıp serik,  
Bexida təhsə, kəsiqida terik?

161. Güldürləydu, palaklaydu,  
Dan qoquydu yiməydu?

162. Gümbəz ohxax bir aywan,  
Iqidə bar bir yilan.  
Əzi suoja qəküglik,  
Aqızida ot qixləklik.

163. Güldiri bar, ýamojuri yok,  
Kar yeopiptu, soojiqi yok?

## H

164. Hop yaraxkan tajisi,  
Esil kimhap toni bar.  
Tang səhərdə anglisang  
Zəp qiraylik üni bar?

165. Hudayimning buyruoji,  
Dümbisidə kuyruoji?  
166. Hillirining sani yok,  
Xəkli uning huddi ok.  
Ak dengizda yügərtsəng,  
Məzmun birər op - oquk.  
Yügürməydu oqıqıldı  
Rənglik suni iqmisə.  
Sanga yolda həm sirdax  
Oylap tapkin bu nimə?

I

167. Ikkisi kəridu, ikkisi tingxaydu,  
Biri sezləydu?  
168. Is qikidu kuyruqidin,  
Adəm qüxməs dümbisidin.  
Dərəhlərgə tegəlməydu,  
Putaklaroja konalmaydu?  
169. It bolupmu қawimaydu,  
Yügürəp қopup qixliməydu,  
Yat bir kixi kirip қalsas,  
Uni əygə kirgüzməydu?  
170. Iqi sir,  
Texi gül?  
171. Ixigigə ot қoysang, ot alidu ey iqi,  
Ot kətkənni kərsimu, əqərməydu hıq kixi?

172. Ikki һorun bir қoxmak,  
Kirsə - qıksa ün qikmas.  
Hər tamakta tərdə bar,  
Ular zadi ayrılmış?  
173. Ikki oqakta bir kəsəy?  
174. Eoız, burun,kulaksız,  
Gepi tola, sanaksız,  
Kerüp bakmay iqini,  
Həm biliykə kulaysız.  
Səzi xirin həm nurluk,  
Diloja xola qaqidu,  
Kuwwət elip insanlar  
Pərwaz kılıp qapidu.  
Bolsang amrak uningoqa  
Sanga қuqak aqidu.  
Sezlirigə toymaysən,  
Buni kim tez tapidu?  
175. Isi yok, yoruqi bar?  
176. Ikki erikta bir kewrük?  
177. Ikki bəygə at qapidu, qang qikarmaydu,  
Bir - birini izlixidu tepixalmaydu?  
178. Iqi kizil, texi kək?  
179. Igiz boyluk inisi,  
Paka boyluk akisi.  
Inisidur yükürük,  
Akisidur mogüdək.  
Kolinqizoja esiqqlik,

- Buni kim tez tapidu?
180. Igiz asmanda bir kux bar,  
Yipka məkkəm tartilojan.  
Xamal qiksa korkmaydu,  
Pəkət yamojurdin korkak?
181. Igiz taoqning üstidə  
Yumran qeplər dəwisi.  
Oruwətsəng ularni,  
Ayda əsüp qikkusi?
182. Iqi texining siri yok,  
Barmaydiojan yeri yok?
183. Ikki inak bir tuğkan,  
Bəkmə amraç ikkisi.  
Əgər birsi bolmisa,  
Kəlməs tamak iğküsi?

**J**

184. Jallatka ohxax,  
Lekin jeni yok,  
Balisining sani yok?
185. Jenimning jananisi, yürügimning səkparisi,  
Bu adəmning anisi, mening anamning kiyna-  
nisi,  
Ular kandak tuğkan?
186. Jeni yok səzləydu?
187. Jeni yok, mangidu mənzil siri,

- Qıkalmayı qəmbərsimanı ayylanmidin.  
Həmmimiz bəkmə muhtaj u nərsigə,  
Kəp kərgən kol wə ey, kollanmidin?
188. Jiring - jiring,  
Ildam kelinq,  
Yiraktın turup,  
Sezlixip eling?
189. Jim yatsila tuprakta,  
Səmriydu barojanqə.  
Kəriqanda yüzü tatuk,  
Tatlıqlikta kəndin artuk?

**K**

190. Kəl - kəl disəm kəlməydu,  
Kəlmə disəm kelidu?
191. Kəqtə ketər, səhər kelər?
192. Kəzgə kərünməy nahxa eytidu,  
Sezlisə üni yirakka ketidu?
193. Kək taoq, altun mih?
194. Kəl, kəl iqidə su,  
Suning iqidə həydər,  
Həydərning aqzida gəwhər?
195. Kətirilip dengizdin,  
Kəkkə uqup baridu,  
Kəktin kaytip qüvkəndə  
Həmmə giya kanidu?

196. Kek eeqkem kepekkusidu?  
 197. Kek müxük, keti texük?  
 198. Kemsəm kəmülməs,  
     Təpsəm təwriməs,  
     Mangsam mangidu,  
     Tursam turidu?
199. Kərimiz biz həmixə  
     Kərangoquda tamaxa.  
     Tamaxisi aldida,  
     Oyunqisi arkida.  
     Kərsitidu jahanni,  
     Yahxi bilən yamanni,  
     Kərüp hoxal bolimiz,  
     Rohi ozuk alimiz?
200. Kek etim asmanoja mangar,  
     Kızıl etim yerdə kalar.
201. Keynigi ak xayə,  
     Bəlwioqi kək tawa,  
     Bəki serik duhawa,  
     Yüzi yalpak, u nimə?
202. Kəzüm yumukluk,  
     Tenim hərkətsiz.  
     Lekin kərgünüm  
     Hər hil wə sansiz?
203. Kəz eqip kərəlməysiz,  
     Kol sunup tutalməysiz,  
     Siz uningdin ayrılip,
- Bir minut yaxalmaysiz?  
 204. Kərdüm yoojan əsərlik  
     Ajayıp janwar.  
     Kindigining sirtida  
     Qiraylıq bir taji bar.  
     Serik kiyim kiyiptu,  
     Yürügidə et yanar?
205. Kündüzi bikar,  
     Keqisi qakar?
206. Kirsə adəm patmaydu,  
     Suqla salsa yatmaydu,  
     Iqidiki nərsini  
     'Aman - esən saklaydu?
207. Kündüzi mehman, keqisi himan?
208. Kündüzi ketər əgligim, ahximi kelər ləgli-  
     gim?
209. Kündüzi toruk - toruk, keqisi bolung - sürük?
210. Kündüzi oqaq - oqaq, keqisi əarni aq?
211. Kündüzi oqiqirlaydu, ahximi midirlimaydu?
212. Keqə - kündüz tinmaydu,  
     Tohtimastın sanaydu,  
     Əmri boyi sanisa  
     On ikkildin axmaydu?
213. Kelip qüxti on bəx ədək kelqəkkə,  
     Zayit qikip miltik atti ədəkkə.  
     Bir pay okta yikiliptu altisi,  
     Hayat kaldi xu kelqəktə əanqisi?

214. Keqisi aolqa, kündüzi ojalqa?  
 215. Keqisi yop - yoruk,  
     Kündüzi küp - kuruk?  
 216. Kiyimliri rëngga - rëng,  
     Mengixliri sələtlik,  
     Sokuxkanni kërsingiz  
     Dəysiz: Əjəp yürəklik.  
     Əzini xahtək tutsimu  
     Yürgən yeri əhlətlik?  
 217. Keqiliri daima,  
     Kiriwalar iqimgə,  
     Ax oqurlap қaqqanni  
     Uqritudu zərbigə?  
 218. Kiqikkinə pinnas, aləmni kezip tinmas?  
 219. Kiqik qeoqida tət putluk,  
     Qong boloqanda ikki putluk  
     Kirioqanda üq putluk, —  
     Tepinglarqu, bu nimə?  
 220. Kiqikkinə dombulak, iqidə kəp kumulak?  
 221. Kiqikkinə kutida  
     Kərdüm mən bir janwar.  
     Bu janwaroja həyranmən  
     Jeni yoku, huyi bar,  
     Aylandurup bexini  
     Karatsangmu hər yakka,  
     Jahillioji bək kattik  
     Kariwalar bir yakka.
- Taoqı - tax, qel - dengizda  
 Səpər kilsang kerəklik,  
 Xuning bilən adaxmay  
 Mangalaysən yürəklik?  
 222. Kiqikkinə ak қazinim,  
     Qiçar ikki hil tamioğım?  
 223. Kiqikkinə hojram bar,  
     Iqidə lik səllilik ahun?  
 224. Kiqikkinə kəkiqeoğım kara janggalni kezər?  
 225. Kiqikkinə mozayqioğım yumulap səmriydu?  
 226. Kiqikkinə boyi bar, hoha - tikən toni bar?  
 227. Kiqigidə ikki münggüzi,  
     Qongayoqanda yokilar ezi.  
     Yigirmigə yətkəndə,  
     Yənə qıçar xu münggüzi?  
 228. Kiqikkinə janwar oqing - oqing kilidu,  
     Ahxamliri bədənni yeoşır kilidu?  
 229. Kiqik - kiqik qiraylik,  
     Güllük kəojez tüğünqə.  
     Aqsang qıçar iqidin  
     Tatlik, xirin üzümqə?
- L**
230. Lap - lap mangojan, lap mangojan,  
     Kənfit bərsə kap salojan?  
 231. Lim salmay ey yaptım?

## M

232. Mangar diseng puti yok,  
Tutar diseng қоли yok,  
Anga məlum həmmə yər  
Tapmaydioqan əyi yok?
233. Mamuktək yumxak,  
Xikərdək appak,  
Kıxta yərni basidu  
Yazda sayoja қaqidu?
234. Mangidu, mangidu kirdin axalmaydu?
235. Mən bu yakṭın baray,  
Sən uyakṭın kəl,  
Kara jiraning aojzida uqrixaylı?
236. Muzoja қonak qaqtım?
237. Mengixi xamal, yetixi azgal?
238. Mening bir ala aojamqam bar,  
U taqdin bu takka yetidu?
239. Mengip - menip, bir yərgə berip,  
Aożzini eqip қalidu?
240. Mengip - mengip bir yərgə berip,  
Tamoja yülünüp turidu.
241. Mengip - mengip tinmaydu,  
Hərixnimu bilməydu,  
Baridioqan jayioja  
Zadila yetəlməydu?

242. Mening təmür tayqioğim,  
Ot qəp bilən kari yok.  
İkki puti domilak,  
Aylinidu yumilap.  
Tohtap қalsala mengixtin  
Turalmaydu ornida.  
Miniwalsam üstigə  
Qepip qıkar koqioqa?
243. Mingdin kəptür qeqigi,  
İkki talla yopurmioğı?
244. Ming koynı bir qıwıkta haydaydu.
245. Midirlisang midirlaydu,  
Gər tohtisang tohtaydu.  
Tutuwalay disəngmu  
Sanga tutuk bərməydu?

## N

246. Nahxa eytidu ezi yok,  
Qəgüləydu, jeni yok?
247. No, noning iqidə su,  
Suning iqidə ilan,  
Ilanning aojzida ot?

## O

248. Onbəx keqə kərsətsə yoruk yüzini,

- Onbəx keqə kərsətməs sizgə əzini?
249. Ok təgsə texük əlmas,  
Tioj təgsə izi əlmas,  
Bolka bilən yənjip bolmas,  
Jandar anga zadi ənmas?
- Ottuz ikki aqinə  
Bir kimirdə yaxaydu.  
Ixka qüxsə yandixip,  
Billə kürəx baxlaydu?
251. Otta yanmas, suda qəkməs?  
252. On səkkiz tal əwuroja, bir tal üqügə?  
253. Oqak bexida müxük olturnu?  
254. Onni onoja koxkanda  
Yənə bolar on danə.  
Ondin onni alojanda  
Yənə kalar on danə.  
Yetip kəlsə kix künə  
Kolda bolar xu oni?  
255. Ol ajayıp bir nimidur,  
Bardur uning tet puti,  
Yarixidu uningoja  
Səp - səp turojan buruti,  
Əkilətsək biz uni  
Zerikməstin oynaydu,  
Keqə - kündüz diməstin,  
Ozuk - tülük əkoğdaydu?
256. Ottuz atni tokkuz əkuroja jüptin baqlıyalamsız?
- Θ
257. Əzi mangar izi yok,  
Mangliyida kəzi yok?  
258. Əy iqidə bir əy bar, ikki kəwət ixigi,  
Huddi əgri yəng ohxax taxkirida tünglügi?  
259. Əyigə kaytmaydiojan  
Mehman kündə kelidu.  
Tapkili bolmaydiojan  
Yengilik eytip beridu?  
260. Əzi orup əzi tepər,  
Burap əoysang mengip ketər.  
Birdəmning iqidila  
Kəz yetməs yərgə yetər?  
261. Əzi bir ojeriq,  
Tili ming ojeriq?  
262. Əzi bir ojeriq,  
Sakili ikki ojeriq?  
263. Əzi yumulak, əmma ay əməs,  
Rənggi sap - serik lekin yaq əməs,  
Kuyruoji uzun, qaxkənmu əməs,  
Silər tepinglar, hıq nimə yiməs?  
264. Ədək əməs, oqaz əməs,  
Belik əməs sudiki.

- Suda ərkin üzidu,  
Yəydu kəmür yənə may,  
Jawap bering sorimay?
265. Əngkurdə qatar yatar ottuz ikki bəri,  
On yigit u bərining hizmətkarı.  
Selinojan məhməl kəwrük otturisioja,  
Mangidu xu kəwrüktin yəmning bəri?
266. Əzi қabil, yoroja tay,  
Lekin zadi kixniməs.  
Bəlliri nazuk kıldək,  
Bedə - saman qixliməs?
267. Əzi yərgə məküklük,  
Qeqi talada əyüglük?
268. Əzi külrəng, kürəng at,  
Muzda yürsə teyilmas,  
Tamda yürsə yikilmas?
269. Əzi kiqik, suoja toymas?
270. Əzi muxtək, կuyruqi noqquxtək?
271. Əzi tahta, rənggi pahta?
272. Əzi kiqik, səkkiz kır,  
Ixlitixkə bək əplik,  
Uning bilən ey - bina  
Turar xunqə həywətlik?
273. Əyi anqə qong əməs,  
Tolojan kümüx, zər yipta.  
Kərünməydu bir kimmu,  
Yangraķ amma xoh nahxa?
274. Əzi tolojan aydək,  
Kəsək salojan baydək;  
Laza, sirkə, samsaktın  
Girim koyar yüzigə,  
Əgər ular bolmisa  
Tetiksizla bir nimə?
275. Əzi müküp turar,  
Sakili qikip turar?
276. Əzi қara, səzi ak?
277. Əzi қirləoqlik,  
Qerisi qitlaoqlik?
278. Əzi əydə,  
Kuyruqi talada?
279. Əzi həmür oqoja,  
Bəki təmür oqoja?
280. Əy təpisidə uxax tax?
281. Əzi muxtək, teni taxtək,  
Poska turidu jənggiwar yaxtək?
282. Əzi kiqik bir nərsə,  
Yərgə qüxsə kərünməs.  
Uning kilojan ixliri  
Həmmimizdə yok əməs?
283. Əzi qakqan, birlə kəzi bar,  
Bir jüp təhsə uning iqidə.  
Dümbisini besip koysang,  
Yol baxlaydu karangoju keqidə?
284. Əzi kep - kek ləhəldək,

- Munqak - munqak esilojan.  
 Yənə uning iqigə  
 Nəwriliri ketilojan?  
 285. Əzi saołux uzunqak,  
 Burutliri dinggayojan,  
 Eqip kərsəng iqini  
 Altun mihka lik tolojan?  
 286. Əzi yoktək baturum,  
 Uni oktək baturum,  
 Xapılık xərigə berip  
 Xəhid bołojan baturum?

U

287. Uzun aqlamqamning kələnggüsü yok?  
 288. Uzun kətkən bir kimir,  
 Tünglügi mijir - mijir,  
 Ayioğda gül eqilur,  
 Bexi xortanglıq idir?  
 289. Uqkanda nahxa eytidu,  
 Konoqanda yərni kazidu,  
 Rənggi uning kap - kara,  
 Buni kim tez tapidu?  
 290. Uzun uzun iz kelidu.  
 Uzun boyluq kiz kelidu.  
 Kasraklirini pakiritip,  
 Manglaylirini yaltiritip?

291. Uzun kuyruk, qongkur kuduk,  
 Appak yerdə kara uruk?  
 292. Uzun, uzun, uzun yol,  
 Qetigə yətkən barmikin?  
 Asti tirəng kiyan su,  
 Tüwigə yətkən barmikin?  
 Tüwigə yetip bu suning  
 Kənip iqkən barmikin?  
 293. Üstdin məldür yaçar, astidin kar?  
 294. U qaqtimoja uridu,  
 Bu qaqtimoja uridu,  
 Mən hıq guna kilmisam  
 Meni nimixka uridu?  
 295. Uqup - uqup kelidu;  
 Kanat kekip ketidu;  
 Kəni oylap tepinglar,  
 Kim tegigə yetidu?  
 296. Ürümqidin kiqkarsa,  
 Üni Beyjingoja yetidu.  
 Bəx minutmu etməstin  
 Ixing həl bop pütidu?  
 297. U nimidur jeni yok,  
 Bexini kəssə kəni yok,  
 Hajət qüxkən kixiga  
 Əmrini tutmay qarə yok?

U

298. Üqyüz atmix kula,  
Ikkisi kəm, əllik yerdin ula,  
On ikki tokmak, yəttə boojmak?  
299. Üstdimü otlak bar,  
Astidimü otlak bar,  
Otturisioja կamlaxkan  
Birla üzüm jaylaxkan?

P

300. Pakar - pakar boyı bar,  
Yəttə kəwət tonı bar?  
301. Pakaroqinə dərəhtə  
Kəpləp qüvkən yangaklar.  
Yangaklarning iqidin  
Əsüb qikkan ak killar?  
302. Pəs asmandin kar yaqdı,  
Oylang,nimə bu əmdi?  
303. Pəs tam, igiz tam,  
Boy kədri simiz tam?  
304. Puti yok kaqidu, əniti yok uqidu?  
305. Puti yərgə təgməs, bexi asmanoja,  
Puti altə, bexi ikki, կuyruqi bir?  
306. Puti uning aqidək,

- Tumxuoqidur կayqidək.  
Bexida bar qeqigi,  
Boynida həm limqigi?  
307. Piligi yok,yeoqi yok,  
Biridu rasa yoruk.  
Uzak jaydin sim bilən  
Anga kelidu ozuk?  
308. Pil - pil կilar qeqigim,  
Jimirlaydu qeqigim.  
Kündüzi uhliwelip,  
Keqisi oynar qeqigim?

Q

309. Qerisi yaqaq tahta, otturisi ak pahta?  
310. "Qu! Qu!" disəm jeni yok,  
Booquzlisam keni yok?  
311. Qixliri üstün turar, gəx bərsə qixlep turar?  
312. Qeqigi yok miwə, tepinglarqu u nimə?  
313. Qing tutsingiz uzuraydu,  
Tutmisinqiz kiskiraydu?  
Kəzgimu kərünməydu,  
Setiwalqili bolmaydu.  
Tutmisinqiz siz uni,  
Bolar israp intayin.  
Qing tutsingiz bolisiz  
Siz uningoja hojayin?

S

314. Sanduoqumda jık ok,  
Ətisi կօսմանիստու յօկ?
315. Səllilik məznahunum,  
Ala - qipar կոչուակամ,  
Tapsa հալալ յեցու,  
Tapalmisa հարամ?
316. Sadir janggaldin birnəqqə toxkan wə կրօյա-  
wul tutup kəldi,  
Kadir: "Nəqqə toxkan, nəqqə կրօյավու-  
tuttung?" dəp səz aldi,  
Sadır: "Bularning bexi tokkuz, puti ottuz"  
dəp jawap bərdi,  
Sadır կաղե տօքան, կաղե կրօյավու tutup  
kəldi?
317. Sama salar samada,  
Əyi bolsa kamada,  
Xəpə berip yamoqurdin,  
Wiçirlıxar հաւադա?
318. Suoja salsaq qəkməydu,  
Otka salsaq kəyməydu,  
Yərgə kəmsəng qirimaydu?  
Kızıl hurumdin kepi bar,
319. Sanga tooqra bolsammən, pihildaysən küli-  
sən,

- Manga tooqra bolsang sən, mənmu külüp  
koyimən,  
Biləlməymən hıqbırla, kəyərgidur müküsən?
320. Səppə - səppəng sepi bar,  
Burni puquq tilioqlılik,  
Kindigigə ilioqlılik,  
Kosiqıda lipmu - lip,  
Kızıl yakut tiziqlılik?
321. Serik balam iğkiri,  
Sakalliri taxkiri?
322. Sorisanglar jeni yok, jeni bardın tez uqar?
323. Soča qəgünümning exi tatlik,
324. Somkamda bar kəptirim,  
Kanatlırı əjəp kəp.  
Rənggi - rohi ohximas,  
Tomurları kızıl - kək?
325. Sokuldaydu soki yok,  
Dokuldaydu doki yok,  
Terisi kelin, tüki yok?
326. Sozunqak həm inqikə,  
Bir tal kiqik tayaqqə,  
Kara üqəy iqidə,  
Ixleydu kündüz - keqə?
327. Suni kərsə tinimsiz,  
Haywan iqidə tilsiz,  
Altun tenggə xirnilik  
Miwə iqidə gülsiz.

- Ikkisinining kədrini  
Yəp baksingiz bilisiz?  
328. Suning astida қandak tax yok?  
329. Suoja kirsə bir bolar,  
Sudin qıksa ming bolár?  
330. Suda üzgəndə yayraydu teni,  
Sudin ayrılsa қalmaydu jeni?  
331. Sirlioqandək kip - kızıldıur, burnı uqluk,  
Aqqıoji jallatqə bardur, yüzı қoruk  
Kosıojını yarоan qaođda kөrisiz,  
Iqidiki ballirining sani yok?  
332. Serik qapan kiygini,  
Gül - giyadur yimigi.  
Tən'gə dawa pokı bar,  
Lekin eyi békmu tar?  
333. Serik qapan kiygənlər,  
Hawalarda uqkanlar?

II

334. Takur - tukür, takuqak,  
Iqidiki pakırqak.  
Ikki tolum ozıoji,  
Ketidiki қozioji?  
335. Tayaklısa mayaklaydu?  
336. Taođdin igiz, xiwaktın pəs?  
337. Tayak, tayağ üstidə ayak (kaşa mənisidə)

- Ayak üstidə mayak?  
338. Tam salmay əgzə yaptım?  
339. Tam təpisidə yerim kəməq?  
340. Tatsa pung kəlməydu,  
Satsa puloja almaydu,  
Dunyada қimmət?  
341. Taxtin qattık, nawattin tatlık?  
342. Tala - tala talaqak,  
Əzi békmu yumulak,  
Bədən tawlax ixida  
Əhməyətlik oyunqak?  
343. Tatlık ojiza əməs u,  
Lekin muhim tamaktin.  
Ajratmaydu kixilər  
Uni hərgiz hayattin?  
344. Taođdin takka səkrəydu,  
Kar üstidə bir kemə.  
Yazda uhlap yatidu,  
Tepinglarqu, u nimə?  
345. Təptim, dərəhkə qıktım?  
346. Təpsəm təwriməs,  
Kəmsəm kəmülməs?  
347. Təng - təng, təng kigiz,  
Otturisi bék igiz?  
348. Təkdir bilən bir mehman kəldi,  
Jeni baru, tili yok.  
Min'gən etining jeni yok, oziojidur ikki koy,

Gexi bar, ustihini yok?

349. Təng tuoqlup, təng əskən ikki hoxna,  
Bir - birsini kərəlməydu, bular əsla?  
350. Tohu, toxqan əllik, putliri yüz ikki,  
Tohu қanqə, toxqanqu?  
351. Tonur bexida kək əqkə?  
352. Tohtikam қızı bilən,  
Kənjikam kelini bilən  
Birdin - birdin miniptu,  
Üq exəkkə tətəylən?  
353. Tohuqılık juçı yok,  
Bir nərsə bar jeni yok.  
Tinim tapmas xəytandək,  
Muz üstidə kix künü.  
Tonuxmioqan kixilər,  
Bilməy turup huyini;  
Təgsə əgər qixioqa,  
Sunduridu putini.  
Bilip alsa huyini,  
Mulayimrak қozidin.  
Nəgə disə qapidu,  
'Ayrilmastın putidin?  
354. Tokkuz tokunak, səkkiz sikilək,  
Tət mədək, ikki zədək?  
355. Tohu, toxqan on səkkiz,  
Put - kolliri kırıq səkkiz,  
Tohu bilən toxqanni

Siz ayrip berələmsiz?

356. Tət putluk bir hizmətkar,  
Boyi adəmdin pakar.  
Puti turup mangmaydu,  
Əzi kimir kılmayıdu.  
Dümbisi tüz əynəktək,  
Burjəkliri qəynəktək?  
357. Tət qasa əzi, appaktur yüzü,  
Yoktur hıq kezi, xirindur səzi?  
358. Tət puti bar, jeni yok,  
Kirməydiqan eyi yok?  
359. Tət kələndər bir kəlqəkkə siyidu?  
360. Tət kulak, altə paqak.  
İkki kalla, bir կuyruk?  
361. Tət baldaqlık, arisi xaldaqlık?  
362. Tət ay, yigirmə tət yultuz?  
363. Tət lap - lap, əgri saplap,  
İkki ding - ding, bir xip - xip?  
364. Təmür tumxukluk,  
Rəzinkə қosaklık,  
Suliao kaplaqlık,  
Yanda saklaqlık?  
365. Tət bulungda tət müxük,  
Hər müxükning aldida üqtin müxük,  
Həmmisi қanqə müxük?  
366. Tuquloloqanoja yepixar?  
367. Tutsa tax, yakşa otun?

368. Tüwi bir tal, uqi ming tal?  
 369. Kekte tügmən tax turidu,  
     Karisang kəzüngni kamaxturidu?  
 370. Tüwi yepioqlik bexi qeqioqlik?  
 371. Tüp - tüz kətkən koqida  
     Əylər udul turidu.  
     Bir maxina ətsila  
     Ikkisi bir rət bolidu?  
 372. Tirik kelip oynixip  
     Nan soraydu əlüktin.  
     Əlük dərhal "kap" kılıp,  
     Jan soraydu tiriktin?  
 373. Texi alamət, iqi kiyamət?  
 374. Texi sırlıq, iqi zəhər?  
 375. Tepixmaoğu, tepixmak, kassisioja yepixmak?  
 376. Tepixmaoğu, tepixmak, at kəynigə yepixmak?  
 377. Tirixqanoğa bək amrak,  
     Hərunlardın bək yirak,  
     Əgər uni bilsingiz,  
     Duldul kılıp minsingiz,  
     Pərwaz kılıp uqisiz,  
     Yultuzlaroja kəqisiz?  
 378. Tik - tak, tik - tak kılıdu,  
     Xapilak yisə külüdu.  
     Tinim tapmay tahtida,  
     U yan - buyan yürüdu?

- X
379. Xapilaklısam xatiraklaydu?  
 380. Xamal qıkşa asmando  
     U yan - buyan uqidu.  
     Üqiyi turoqaq alkanda  
     Tartsa asta kelidu.  
     Balilarning amrioqi,  
     Bax ətiyaz bayrioqi?  
 381. Xaraklaydu xamalda  
     Bir - birigə urulup.  
     Su iğkəndə kaytidin  
     Səp tüzidu tik bolup?  
 382. Xamaldimu doıkunsız, tamda bir dərya bar,  
     Süyi kix künliri az, yazda kəp bolar?  
 383. Xəhiri bar, adimi yok,  
     Dengizi bar, süyi yok?  
 384. Xəkli hər hil, qixi kəp,  
     Yaoqaq bilən ixi kəp,  
     Tepinglarqu u nimə,  
     Uni kərgən kixi kəp?  
 385. Xehi təmür, yopurmioji kümüx, miwisi  
     altun?  
 386. Xir - xir etər, jiloqidin etər,  
     Dawanoja kəlsə astidin etər?

Y

387. Yaz bolsila barangopa  
Amrak bolqalaq yeləglik.  
Kix bolqanda bowaktək  
Yərgə obdan bələglik?
388. Yantak tūwidə yaqılık tokaq?  
389. Yazning küni oltursingiz  
Tən'gə rahət salķını bar.  
Kixning küni jut - sojukni  
Kooqlaydiqan yalkuni bar.
390. Yalt - yult etidu,  
Yalmap - yalmap yütidu?  
391. Yazu - kixi eżgərməs,  
Umu dərəh türidin.  
Jut - xiwiroqan bolsimu,  
Ayrilmaydu gülidin?
392. Yoroqlaydu tax paka,  
Korkmas qongkur, dawandin.  
Kiyiwaloqan üstigə  
Ok etməydiqan qapandin.  
Jənggə kirsə jan alar,  
Düxmən digən yamandin?
393. Yaoqining bir kapaqtə on jing yeqi bolup,  
uni ikki kixigə teng belüp bərməkqi boluptu,  
lekin yaoqining jingi yok ikən, pəkət üq

- jinglik wə tət jinglik ikki kəmqini bar ikən,  
əmdi buni қandak bəlük kerək?
394. Yapir, boyni kir,  
Aqzi ikki, tüwi bir?  
395. Yar boyida qatar kozuk?  
396. Ya sodigər satmaydu, ya heridar almaydu,  
Kəq bolqanda, haroqanda lazim bolmay kalmaydu?
397. Yazlioqi yexil rəngdə,  
Küzlügi serik tənggə?  
398. Yər astida altun kozuk?  
399. Yər astida toruk at,  
Terisidur yəttə kat.  
Soymak bolsang sən uni  
Yioqlaysən küni - tündi?  
400. Yər astida ay yügrə?  
401. Yəttə dost bar kədinas,  
Bir - biridin ayrılması.  
Kərimidi, əlmidi,  
Yaki səkkiz bolmidi.  
Uqritimiz bir - birdin,  
Əzi yoku, iti bar,  
Ta tuoqluqan peti bar?  
402. Yəydu - yəydu, əsərioji toymaydu?  
403. Yərdin qıkkən pil,  
Tasma kılıp til,  
Əkling bolsa bil?

404. Yənggəm kaqatlap turar,  
Yioqlap kirip, külüp qıçar?
405. Yer yüzigə taralojan uning nuroqun hilliri,  
Uning bilən beyioqan kixilərning sezliri,  
Uning bilən oy - pikir sansiz yillar yadlinar,  
Əwlattin - əwlatkıqə miras bolup saklinar?
406. Yonuoqanseri yoqınar?
407. Yoquqı yok appak top,  
Iqidə kəl bar süp - süzük,  
Üzüp, ləyləp yürüdu,  
Serikkina bir üzük?
408. Yultuzmikin dimənglar,  
Yirak əməs yultuzdək.  
Yultuzlardək nur qaqsı,  
Keqə bolar kündüzdək?
409. Yürüdü uqup, asmanni kezip,  
Bir aylık yolni bir dəmdə besip.  
Ussiojan qaoğda iqidu benzin,  
Kətməydu zadi yolidin ezip?
410. Yüzming koyum suoja qüxti,  
Uni təmür xah həydiwətti?
411. Yeoji yok, yoruqı bar,  
Isı yok, issioqi bar?
412. Yexil oqaz, bexi taz?
413. Yeyixi serik marjan,  
Qikirixi ak parxok?
414. Yioqip alsang bir tayak,

Eqip koysang bir sayak?

Z

415. Zirgül - ziwərgül,  
Həmmidin qiwər gül.  
Kimmətlik ojunqə gül,  
Həmmigə gəhər gül?

K

416. Katar - katar qit koydum,  
Jirən atni box koydum?
417. Kamilip bir sarayoqa əskər yatkan,  
Sirtka qikqanlırları miltik atkan?
418. Kozojalmay bir orunda қарап turar,  
Adəmning hajitini marap turar,  
Қanqılık jəwir kərsə səwr kılıp,  
Yənimü kəpəyməknı tələp kilar?
419. Koх əynək, qinə əməs, təmür əməs,  
Buzulsa uni tüzəx mümkün əməs,  
Əzligidin eqiliп həm yepilidu,  
Gəhərdin kimmət nərsə, ərzən əməs?
420. Kolumoja kılıq elip qıktım takka,  
Uqrəp kəldim hisawi yok kara yawoja.  
Xartildap tohtimastın kirip ettüm,  
Turojaqka ikki əngkür tosup yanda?

421. Kara inək karap turar,  
Kızıl inək yalap turar?
422. Kar üstidə yürüdü,  
Soojakni zadi bilməydu.  
Yumxak ərəflər üstidə  
Iz kıldurup oynaydu?
423. Karioğanda tikilip kəzüng telip ələdi,  
Tartip əoysang yipni hətta uqup ələdi,  
Kəni, kiqik dostlurum, buni kim tez tapıdu?
424. Karaçojikam attin qüxti, balılıri olaxti?
425. Karangoğlu əydə exək həngaydu?
426. Kap - kara bir yumilak,  
Guwaqisi uzun tayak?
427. Kap qüxti, kaplap qüxti,  
Kapning aqzı boqulup qüxti?
428. Kara atni əngəlturup əydi,  
Kara jugini bəktürüp əydi?
429. Kara eküz yəp toymaydu.  
Kuyruqı asmanoja karaydu?
430. Katmu-kat kəynigi bar,  
Astida bir tügmisi bar?
431. Kara küçük otni piqiraydu,  
Ot uningdin ərkup qikiraydu?
432. Kap-kara bir janiwar,  
Əzi kiqik, uqidu.  
Yazda oynap, kixlioji  
İssik yakka kəqidu?

433. Karisingiz yıraktın  
Taoq - dəryalar turidi.  
Yekinrək kəlsingiz,  
Sular xawkun salmaydu.  
Baħar ketip ələsimi,  
Güllər yaxnap turidi.  
Adəm yekin kəlgəndə,  
Kuxlar uqup kətməydu?
434. Koli yok, kəkə tutmaydu,  
Əy selixka usta u?
435. Koli yok, puti yok,  
Əzi sürən salidi?
436. Kosioğıda nomuri, uzun simdur tomuri.  
Burap əoysang nomurni, yekin ələr yırakni.  
Sezlixisən ələlungoja elip kəmür kulağna?
437. Kosioğı tok, kələnggusi yok?
438. Kosioğı alidda, dümbisi kəynidə?
439. Kox eriktin su kəptu,  
Bəx adəm yügrəp kəptu,  
Ikkisi su iqiptu,  
Üqi karap turuptu.  
Kəytixida ayrılmay  
Bəxi birgə yeniptu?
440. Kosioğıdin yəp dümbisidin qikiridu?
441. Koli yok, puti yok, sürət sizidu?
442. Kosioğı su, yürgi qt?
443. Kosioğındə bar, yeningda yok?

444. Kolumda əskən bir tüp gülüm bar.  
Yamoqur yaojsila eqilip ketidu?
445. Kol bilən tutup bolmas,  
Kəz bilən kərüp bolmas,  
Kiçigidə dərəh lingxitar,  
Qongayojanda uni oqulitar?
446. Kuyluqpi qolak seopiz'han  
Kara dawanni əgip kaptu?
447. Kuruk xahka kuroquy konmas?
448. Kuta,kuta iqidə təgə puti?
449. Küliopi putining uqida,  
Üqiyi kəsiojining texida,  
Tegip koysa sayraydu?
450. Kuyluqpi exigilik,  
Burni texiglik? Burni texiglik?
451. Kuruklukta həm suda  
Yaxalaydu əlməstin.  
Kəq bołqanda sazlıktı,  
Nahxa eytar tinmastın?
452. Kəni bar, jeni yok?
453. Kip - kizildur, kəni bardur, jeni yok,  
Aqqioqi jallatqə bardur.  
Iqidiki ballirining sani yok?
454. Kir bexida kizil horaz olturar?
455. Kizil kala yetip կaptu,  
Kara kala ketip կaptu?
456. Kixta mangidu bir kəmə,
- Yazda yatidu u nimə?
457. Kirik üq կuqkaq uqup kəldi-də, կatar turojan  
altə terəkkə bəlünüp kondı, ikkinçi terəktiki  
կuqkaqlarning sani birinqisigə կariojanda ik-  
kisi oxuk, bəxinqi terəktikining sani bolsa  
birinqisigə կariojanda bəx həssə oxuk wə  
üqinquisigə կariojanda təti oxuk, altinqi terəktikilər  
bolsa buningdin təti kəm, hərbir terəktə kan-  
qidin կuqkaq bar?
458. Kelinoqinə bir kitap,  
Yil bexida esilojan,  
Ətüp kətsə hərkünü,  
Bir warioqi yirtilojan,  
Yil ahiri kəlgəndə  
Hıqnimisi kalmiojan?
459. Kızıl rənglik bir kuta,  
Is qikirar burnida,  
Arkısında kolliri,  
Kirər yörning baqrioja?
460. Kisiwalojan bexioja  
Yoojanına kızıl gül.  
Üstdikini kiyimi,  
Kerünidu hilmu-hil,  
Tang səhərdə oyqinip  
Nahxa eytip qilliojan,  
Balduş kopup ketixkə

Kixilerni kistioqan?

461. Ołežnidur tolmas,

**Oı**

Bir künmu box қalmas.

Box қalsa өlməs,

U siz jan bolmas?

**H**

462. Hap dəp tapalmas,  
Sodigər satalmas?

463. Harwidin ak selle qüxti?

464. "Hah" disəm "hah" dəydu,  
Balilar həyran "pah" dəydu?

465. Hər türük, ottura boyluk, uzun қulak.  
Özining wəzipisi yük toxumak,  
Ayiqli yerik əməs, pütün tuyak?

466. Haywan iqidə tilsiz,  
Miwə iqidə gülsiz?

467. Hər hil rəngdə toni bar,  
Put - koli yok, burni bar?

468. Holu-holu, һolumət,  
Iqi kızıl kıyamət?  
Həl kirip, kuruk qıkar,  
Ya, Mustapa Muğəmmət?

469. Hinggayołanoja dinggayojan?

**Ə**

470. Əsli əzi su uning,

Kixta su dəp atalmas,

Suoja salsaŋ ləyləydu,

Lekin yazda yaxalmas?

471. Əsli əzi su bolsimu,

Lekin kəktə oynaydu.

Yazda yamoqur, kixta kar bop

Yər-yüzini bulqaydu?

472. Əjəp yojan bir əküz,

Mangliyida birla kəz.

Puxuldaydu, hulaydu,

Mən kəldim dəp tolaydu.

Boolum-boolum կuyruqi,

Nəqqə yerdə ulioji

Keqə-kündüz, kix wə yaz,

Mangidu u bəkmə saz?

473. Əwrigəy, səwrigəy,

Hərgiz eygə kirmigəy?

474. Əlning otturisida izə tartmay siyidu?

475. Əlmu kəkirər,

Yərmu kəkirər,

Gər bolmisa u

Hayatlıq tügər.

Dihan taoqilar,  
Saat dəp bilər.

476. Ətigəndə kopup ikki aqa yoloja mangidu?

477. Ətigəndə tət putluk,  
Qüxtə ikki putluk,

Kəqtə üq putluk?

478. Ətiyazda yaxiridu,  
Küzdə taxlinidu?

479. Ətigəndə ketip ahximi kəptu,  
Hisawini hıqkim alalmas?

480. Ər-ayal yüz kixinining bir künlük wəzipisi yüz  
metir estəng qepix, bir ər künigə 3 metir  
estəng qapidu, üq ayal künigə bir metir  
estəng qapidu. Ər kanqə, ayal kanqə?

## QEQQEKLIK TEPIXMAKLAR

### 1. Yexip Beringlar

Bar ikənu, yok ikən, tak ikənu, jüp ikən, bir xəhərdə bir hotun bar ikən, ezi gəpqikən, hüniri rəmqikən, uning kolidin tət yaxlıq - bir oqul qüxməydikən, künlərning biridə u hotun halayıqning yenidin ətüp ketiwatqanda, birsi sorap kaptu:

— Aqa, bu bala nimingiz?

Hotun toplanoğan kixilərgə karap:

— Kızimning balisi, erimning inisi, mening nəwrəm bolidu, — dəptu.

Sorıqanlar oyoja qeküptü, oylap tapalmaptu, keqisi yatalmaptu, ətisi կopalıaptu, keni bu hotun-ning gepini kim yexip beridu?

### 2. Kəyərdə Mengix Toopra?

İمام bir kuni jamaətni baxlap toyoja mengip-  
tu. Imamning mundak jamaət aldida yol baxlap  
ketiwatqanlıqıja narazi boloğan birsi:

— Mollika, silə sərkidəkla topning aldiyoja qiki-  
waptılıq? — dəptu. Aldida mangoranlıqı üçün  
tənə anglıqan imam hijalətqılıktə asta topning ahi-

rioja qüxüwaptu. Kəpqilikkə imamning arkida mengixi anqila yakmaptu, top iqidin birsi:

— Mollika, silə puti kəyən tohudək jamaətə lazimlioqını oylap hiyalda қalojan imam qandurmas- tin topning otturisoja kirip mengiptu, Imamning otturida mengixini halimiojan birsi:

— Mollika, yürəkliri қуққаңнинг yürigidinmu kiqik ikən, korkanqaklik kılıp topning arisioja kiri- mengix lazimlioqını oylaxka baxlaptu, қanqə oyli- simu tapalmaptu.

Keni, silər imamning kəyərdə mengixi lazimli- qını eytip bekinqilar?

### 3. Xundakmu Jawap Bolamdu?

Burun etkən toylarning biridə mundak bir gəp boluptikən, toyqa kəlgən yigitlərdin biri eż məxu- qını kütüp, kəzliri texiləy dəptu. Səwri-takiti tüğəp, kiqik singlisini kiqkiriptu, kixilərdin yoxu- rup:

— Ukam, aldinkı künü sanga meoñiz bərgən ki- xini kiqkiriq kəlgin, — dəp əwətiptu.

Kızqak helidin keyin қaytip kelip, keləlmigən kixi ügitip қoyojan jawapni dəptu:

Beriwidim kiqkarqılı,  
Yok ikən, keləy didi.

Kəlsimu kelər idi,  
Kip kelip keləlmidi.

Bu jawapning mənisini yigit qüxinawaptu, bi- rak toydikilərning hiqkaysisi qüxinəlməptu. Bir - birigə karixiptu. Yigittin sorixiptu. Yigit zadi dəp bərməptu, kistisimu gəp bərməptu.

Keni, kim əxu jawapning mənisini yexip beridu?

### 4. Kızlar Nimə Digən Bolsa Yaraytti?

Bar ikənu - yok ikən, burun bir yerdə bir kixi bar ikən, u kixinin Məhəmmət Niyaz digən bir ool- li bar ikən keyin Məhəmmət Niyaz Mətniyaz bolup- tu, angolıqə etiyaz boluptu, keyin yaz etüptu, köz tügəptu. Kix keliptu, қalik<sup>①</sup> boluptu, xu künldərə Mətniyaz balıq<sup>②</sup> boluptu. Oqlı “jəlimək” boluptu, mə- dadisi “elmək” boluptu. U kixi oqlını yetiləp, mə- həllini arilimak boluptu, eż kənglidə oqlıqə kız tallımk boluptu, u kixi oqlını hər bir kizi bar həylining aldiqə əkilip, wang-qung ketirip, oqlıqə kayiptu. Həyolidin kızlar yüksürəp qikip:

— Way ata, oqlullarıqə nimənqila kayıyla? — dəptu. Hılıki kixi:

— Mən nimə kıl disəm xuni kilidu? — dəp dat-

① Қalik — karlık oyunı.

② balıq — toy kılıx kərəligə yetix, baloqtəkə yetix.

laptu. Kızlar kenglidə: "kandaq sarang adəm bu?" — dəptu.

— Digənlirini kilsa, yənə nimə kayix? — dəptu.

Bu kixi andin "hə, bu kız yarimaydu" dəp baxka bir kixining ixigi aldioja ooplını yetiləp, yənə bayikiyiklardək eytsa, ularnimu "yarimaydikən" dəp yurtnıng əng qetidiki bir höylining aldioja berip-tu... Ahiri bu höylinin bir kız qikip:

— Əsilam ata, ooplulları nimə guna ķildi? Nimə anqila kayıyla? — dəp soraptu.

Bu kixi kızning salimioja jawap berip:

— Karimamsız kızım, bu bala mən nimə disəm xuni ķilidu... — dəp datlaptu.

— Toorpa, ooplulları əyiplik ikən, əlwəttə kayixa-ka tegixlik. Xundak bolsimu eygə apirip nəsihət kilsila, — dəptu kız, — ix digənni həmixəm... ķilmay, əlwəttə... ķilix kerək, xundak əməsmu, ata!

— Rəhmət kızım, yaraysız, — dəptu hılıktı kixi. Xuning bilən u kız atining siniojidin ətüp, kelinlikkə yaraptu. Tepinglarqu əni, bu kız ķaysı sezi bilən ata - balioja yaraptu?

## 5. Üq Təgə

Burun bir tegiqi bay bar ikən. Uning kixılarda elisi bolsa alidikən, koymaydikən, əmma kixılərgə berix bolsa "təgə kuyruqı yərgə yətkəndə alisən".

deydiyikən, bərməydiyikən. Künlərdin bir künü uning təgiliri iqidin üq yaman təgə qikiptu, birsi adəm yəydiyikən, birsi təgə yəydiyikən, birsi tokum yəydiyikən. Bay bu üq təgini bir yolla xəhərgə əwətip sat-kuzwətmək boluptu, lekin u bu təgilərni bir-birigə kandak qetip, yetiləp xəhərgə əkirixning qarisini tapalmaaptu, mundak tizip yetilisə adəm əlidü, undak tizip yetilisə bir təgə əlidü, kandaq ķilix kerək? Hiq biləlməptu.

Xu arida bir tegiqi boway anglap kelip:

— Əgər mən bu təgilərni xəhərgə bihətər yətküzüp setip kəlsəm nimə berisiz? — dəptu.

Üq təgini billə yetiləp berip setixka kəzi yətmigən ahmak bay ahiri bir tegini bowayqa berixkə məjbur boluptu.

Tegiqi boway bay bilən hət tohtam ķilixip, hiliki təgilərni bir-birigə qetip, heyim-hətersiz xəhərgə əkiriptu, ikkisini setip berip bir tegini ezi minip yoloja rawan boluptu. Bay liwini qixliginiqə hang-tang bolup, oşoplətkə petip կaptu.

Tepinglarqu əni, tegiqi bowayning amali əndak bolojan?

## 6. Muqəmbər Tülkə

Tülkə yolda ketiwetip, eyikka uqrixip կaptu. Tülkə yolda ketiwetip, eyikka uqrixip կaptu. Eyikning kolida 4 bax səwzə bar ikən, muqəmbər tülkə eyikka karap:

—Adax, məndimu 2 bax səwzə bar, həmminti  
köxup xorpa kilip iqəməylimi? —dəptu.

Eyik makul boluptu, ular xorpini təyyar kilip,  
əmdi iqəyli dəp turuxioja bir қakir uqup kəptu - də,  
ularoja murajət kilip:

— Xorpanglarnı mənmu billə iqəy, 6 danə beli-  
oim bar, uni silərgə bərsəm қandak? — dəptu.

Ular makul bolup, xorpini təngmu - təng üq  
kaqioja bəlüptu - də, hərkəyssi birdin iqiptu.

Tülkə bilən eyik belikni bəlüxüwalmakçı bo-  
luptu.

— Mening səwzəm 4 bax, sening 2 bax bolovan-  
din keyin, beliknimu xundak bəlixəyli, sən 2 ni al-  
oqın, mən 4 ni alay, —dəptu eyik.

Bu gəp tülkigə rasa hox yekiptu - də, xundak  
bəlüxüptu, xundin keyinla tülkə pütkül ormanlık  
iqini aylinip, uqriojanlılıq haywanoja: "mən eyikni  
alididim" dəp mahtiniptu. Siz oylap bekinq, tülkə  
nimə üqün eyikni alididim, dəydu, ular belikni қan-  
dak bəlüxsə toqra bolatti?

## TEPIXMAKLARNING JAWAWI

1. Ixtan
2. Bulut
3. Qaydan
4. Ədək
5. Qəldə-
- tomuz issiqlining kezgə jilwilinixi
6. Kələm
7. Yər-
- xarı
8. Dərəh ojoli wə yopurmak
9. Horaz
10. Yal-
- ojan mollı
11. Kar
12. Ay, yultuz
13. Dəzməl
- 14.

15. Tünglük yapkuq
16. Qilan
17. Tuhum
18. Hət - qək
19. Kün
20. Həkər
21. Dərya wə su
22. Əyning torusidiki yaqaq bilən qənzilər
23. Ax-
- tahta bilən noojuq
24. Buğday wə gürüq
25. Qü-
- mülə
26. Kır
27. Qioq
28. Ərwining aldi - kəyni
- qaklıri
29. Qəynək
30. Hərə
31. Put, kerin, eoqız,
- burun,
- Kəz, қax, qaqq, bek-pütün adəm
32. su
33. Welsipit
34. Üzmə
35. Ok
36. Qigit ayridiojan qio-
- rik
37. Kara əy
38. Kələm
39. Kəojez, hət.
40. Kar
41. Yol
42. Kətmən
43. Qilan
44. Olaz ottuz altə
45. Tamak, til
46. ay
47. Kün
48. Kəwrük, su, be-
- lik, paşa
49. Iwrik
50. Igər
51. Paqqak, қayqa
52. Seoqız'han,
53. Dərəh wə yopurmak
54. Gər wə
- janning qikixi
55. Bulbul, belik wə kulülə
56. Kü-
- mux
57. Hawa
58. Adəm
59. Hawanqa
60. Jinaza
61. Bəxbarmak, mixkirkə
62. Pilə kuruti
63. Xürməl
64. Mobi kələm
65. Torus
66. Kümux
67. Kara
- qümülə
68. Simsiz radiyo
69. Kooqun
70. Duttar
71. Süpürgə
72. Qikətkə
73. Qümülə
74. Jing
75. Tok қosak
76. Kooqun
77. Bir yil, on ikki ay, ottuz
- kün,
- keqə wə kündüz
78. Belik
79. Ayropilan
80. Tuhum
81. Bəxük
82. Fatipon
83. Karta
84. Hət
- besix maxinkisi
85. Kaplıq tamaka
86. Kün wə ay
87. Buğday baxioji
88. Adəmning süriti
89. Sə-
- rənggə
90. Radyo
91. Kitap
92. Simap
93. Parawuz
94. Üzüm
95. Kanki
96. Kün, ay, yultuz
97. Yol
- 98.
99. Kuxkaq tərt, qioq üq
100. Adəmning
- Ustura
100. Kuxkaq tərt, qioq üq
100. Adəmning

bexi 101. Tuzluk kapak 102. Tamning təxügi 103. Kirpə 104. Yigirmə bəx kixi, bir yüz yigirmə bəx manta 105. Piyaz 106. Paxa 107. Yamoqur, yər, əsümlük 108. Yultuz 109. Qix 110. Top 111. Kulak 112. Kerindax 113. Kəz 114. Anar 115. Қоyning mayaқlıxi 116. Yılan 117. Jigdə 118. Yingnə bilən yip 119. Tuzluk kapak 120. Rəndə 121. Yil, ay, 122. Saet 123. Sərənggə 124. Kalpuk 125. Horaz 126. Aptappərəs 127. Kün, Belik 132. Üzüm 133. Kulak 134. Tilifon 135. Kəvrük, su, belik, paşa 136. Qooqluk güli 137. Üzüm 138. Kəoqəz 139. Parawuz 140. Qaxqan 141. Yoksuzluq 142. Kəngül 143. Wakit 144. Tuhum 145. Pakalqək 146. Həritə 147. Aoqdamə hərwa 148. Kummux 149. Asman, bulut, yultuz, ay 150. Barangdiki üzüm 151. Kəngül 152. Lampa 153. Қayqa 154. Tawuz uruqi 155. Asman, ay, kün wə yultuzlar 156. Kün 157. saet 158. Bulbul 159. Yolwas 160. Aptappərəs 161. Sokka 162. Lampa piligi 163. Tügmən 164. Horaz 165. Təgə 166. Kələm 167. Kəz, kulak, eoqiz 168. Ayropilan 169. Kulup 170. Piyalə 171. Qakmak 172. Qoka 173. Kalining tili 174. Kitap 175. Eliktir qırak 176. Burut 177. Kəz 178. Tawuz 179. Kol saiti 180. Ləglək 181. Baxtiki qaq 182. Kəngül 183. Qoka 184. Laza 185. Dadisi 186. Radyo 187. Saet 188. Telipon 189. Қooqun 190.

Kalpuk 191. Kün 192. Radyo 193. Asman, yultuz 194. Kara qırak 195. Yamoqur 196. Hərə 197. Tuluk tax 198. Kələnggү 199. Kino 200. Is wə ot 201. Aptappərəs 202. Qüx 203. Həwa 204. Samawər 205. Yotkan-kərpə 206. sanduk 207. Yotkan-kərpə 208. Ay 209. Hasa tayak 210. Ətük 211. Ixik 212. saet 213. Kəlqəktə əlgən altə ədək қalidu, həyatlıri uqup ketidu 214. Süpürgə 215. Lampuqka 216. Horaz 217. Müxük 218. Tənggə pul 219. Adəmning bowak, yaxlık, kerilik dəwri 220. Anar 221. Kompas 222. Tuhum 223. Eqiz wə qix 224. Ustura 225. Zik wə naqa 226. Kirpə 227. Ay 228. Paxa 229. Kəmfit 230. Kiqik bala 231. Muz 232. Hət - qək 233. Kar 234. Bəxük 235. Burun potisi 236. Hət 237. Қamoqak 238. Həsən - hüsən 239. Kalaq 240. Hasa 241. Saet 242. Welsipit 243. Yultuz, kün, ay 244. Ustura 245. Səyə 246. Fatifon təhsisi 247. Kara qırak 248. Ay 249. Su 250. Qix. 251. Muz 252. Hərwining qaki 253. Qegün 254. Pəley 255. Müxük 256. Altə okuroqa tərttin, üq okuroqa ikkidin baqlinidu 257. Kimə 258. Məx 259. Gezit - zornal 260. Kombayin 261. Kələm 262. Kəmmə konaq 263. Қuyax 264. Parahot. 265. Qix, barmak, til 266. Qümülə 267. Qamoqur 268. Qiwin 269. Gürüq 270. Seoqiz'han yaki tiyin 271. Kəoqəz 272. Kisək, hix 273. Radyo 274. Ləngpung 275. Səwzə 276. Doska 277. Tumak 278. Məxninq kaniyi 279.

453. Laza 454. Tirnaktiki hinə 455. Ot bilən is 456. Qana 457. Birinqisidə 2, ikkinqisidə 4, üçinqisidə 6, tətinqisidə 8, bəxinqisidə 10, altinqisidə 12 bar 458. Kalindar 459. Tiraktor 460. Horaz 461. Eoqiz 462. Uyka 463. Tükürük 464. Awazning қangkixi 465. Ixək 466. Belik, ənjür 467. Koojun 468. Tonur 469. Pəltə bilən tügmə 470. Muz 471. Bulut 472. Poyız 473. Ҳарва 474. Qəgün 475. Kün 476. Put bilən ix-tan 477. Insanning emiligən, mangojan, қeriojanda hasioja qüxkən məzgili 478. Yopurmak 479. Yultuz 480. Ər 25, ayal 75.

## QƏQƏKLİK TEPIXMAKLARNING JAWAWI

(1) Rəmqi hotunning bir kizi, yənə bir kixinin bir oqlı bar ikən, rəmqi hotun etmüx jəmiyatning kalaymikanqiliojidin paydilinip, hılıki kixigə kizini yatlıq kılıp berip, uning oqlıoji ezi tegiwaptu, rəmqi hotun kətiriwalojan 4 yaxlıq oqlul həkikətən kizining balisi həm erining inisi bolidu.

(2) Imamda baxqılık kılıx ihtiđari yok, xuning üçün jamaətning külkisigə kalojan. Baxqılık kılıx ihtiđari bolsa, haman jamaətning aldida mengiwerətti, külkigimu kalmayıtti.

(3) Kızqak yigitning səygünini kiąqkarojılı bar-ojanda, eydə kizning eğey anisi yok ikən, xuning üçün "yok ikən, keləy didi" digən. Mangay dəp tur-

ojanda eğey anisi kelip kəlip, yigitning ķexioja bərixka amal kılalmıqan, bu əhwalni "kep kəlip, keləmədi" dəp ukturojan.

(4) U kız "Əlwəttə, hər ixni ezi bilip kəlix kerək" digən səzi bilən ata - baliqə yaraptu.

(5) Təgiqi təgə yəydiojan təgini miniwalidu, tokum yəydiojan təgini uning kəynigə qatidu, tokum təgiqining astida bolqanlıktın yiyeilməydu, adəm yəydiojan təgini əng kəynigə qatidu.

(6) Həkikətən eyik aldinip kalojan, qunki tülkə əzining 2 bax səwzisi bədiligə 2 bax səwzidin təkşim kilinojan bir қaqa xorpa iqtı, dimək kazanoqa қox-kan səwzisini ezi yəp boldı, kakir iqtən bir қaqa xorpa bədiligə kəlgən 6 belik əlwəttə eyikning boluxka tegixlik, buningda tülkining həkkii yok idi, eyik hisapni toqra kılmay, təbii haldə tulkigə aldinip kaldi.

## 迷语

(维吾尔文)

阿不都克力木·热合满搜集

新疆人民出版社出版  
(乌鲁木齐市解放路306号)

新疆新华书店发行  
民族印刷厂排版  
新疆七二二〇厂印刷

787×1092毫米 32开本 2 $\frac{5}{8}$ 印张

1980年10月第1版 1981年2月第1次印刷

印数: 1—11,000

书号: M10098·381 定价: 0.17元